

# Hagay

## *Birinqi wəhiy wə həlkning inkasi*

- 1 Darius padixahning ikkinqi yili, altinqi ayning birinqi künü, Pərwərdigarning səzi Hagay pəyəqəmbər arkılık Xealtiəlning oqlı, Yəhūdaning waliysi Zərubbabəlgə həm Yəhəzadakning oqlı, bax kahin Yəxuaqla kəldi:  
—□
- 2 Samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar mundak dəydu: —  
Bu həlk: «Wakti kəlmidi, Pərwərdigarning əyini қurux wakti tehi kəlmidi» — dəydu.□
- 3 Wə Pərwərdigarning səzi Hagay pəyəqəmbər arkılık kelip mundak deyildi: —

---

□ 1:1 «**Darius padixahning ikkinqi yili, altinqi ayning birinqi künü**» — «Darius padixah», yəni «Darius Hispastes» (miladiyədin ilgirik 521-485-yillar). Bu kün miladiyədin ilgirik 520-yili, 29-awqust idi. «Altinqi ay» — Mukəddəs Kitabta yıl, aylar tiləqə elinəqanda, Yəhədiylarning kona kalendari boyiqə hesablinidu («Təbirilər»nimə kərung). «**altinqi ayning birinqi künü**» — hər ayning birinqi künü həyt bolatti, Yerusalemda bu səzni angloqan kixilər bəlkim az bolmisa kerək. «**bax kahin Yəxua**» — «kahin» mukəddəs ibadəthanida pukralar üqün məhsus kurbanlıknı kəydürgüqı hadim. □ 1:2 «**Bu həlk: «Wakti kəlmidi, Pərwərdigarning əyini қurux wakti tehi kəlmidi» — dəydu**» — mukəddəs ibadəthanını kayta қurux hizmiti 15 yıl ilgiri baxlanqanıdi, biraq həlk baxqa əllərning təhəditigə uqrəp, қurux hizmitidin kol tartkanıdi («Əzra», 3-5-babları kərung).

**4** Bu өй tehiqila harabə tursa, bu silər tahtaydin bezəlgən əyliringlarda yaxaydioqan wakitmu? □

**5** Mana, Pərwərdigar mundak dəydu: —  
— Kiliwatқininglar üstidə kengül қoyup oylinninglar!

**6** Terioqininglar kəp, yiɔpiwalidioqininglar az;  
Yəysilər, biraq toymaysilər;  
Iqisilər, biraq қanmaysilər;  
Kiyisilər, biraq həqkandak illimaysilər;  
Ix həkkəi aloquqi bolsa,  
Huddi ix həkkini təxük həmyanoqa saloqanoqa  
ohxaxtur. ■

**7** — Samawi қoxunlarning Sərdari bolən Pərwərdigar mundak dəydu: —  
Kiliwatқininglar üstidə kengül қoyup oylinninglar!

**8** Taqlıka qikip, yaqqaqni elip kelinglar, əyni kurunglar; xundak kilsanglar Mən uningdin hursən bolimən, xan-xərəpkə eriximən, — dəydu Pərwərdigar.

**9** — Silər kəpni küttünglar, mana, erixkinglar az boldi; uni əygə epkəlgininglarda, Mən uni püwləp yokattim; bu nemə üçün? —

---

□ **1:4 «tahtaydin bezəlgən əyliringlər»** — «tahtaydin bezəlgən» degən bu söz Təwratta pəkət Sulayman կuroqan mukəddəs ibadəthanining bezilixi wə «Yəhoahaz padixah»ning ordisining bezilixini təswirləx üçün bir ketim ixlitilgən. Xuningdin kerimizki, həlkələr bəlkim mukəddəs ibadəthanini kuruxka 15 yıl ilgiri təyyarlıqan yaqqaqni hazırlı eż əylirini bezək üçün ixlətməktə. Xunga ularning ikki gunahı bar idi: (1) Hudanıng əyini kuruxni keqiktürük; (2) Hudanıng əyi üçün təyyarlap қoyulqan yaqqaqni eż əyliri üçün ixlitix. ■ **1:6** Kan. 28:38; Mik. 6:14, 15.

dəydu samawi қoxunlarning Sərdari boləqan Pərwərdigar —

— Qünki Mening өyümning harabə boləqini ola karimay, əz өyünglarnı *selixka* yügürüxüp yürüwatisilər.

**10** Xunga üstünglarda asmanlar xəbnəmni bərməydu, zeminmu һosulını bərməydu; □ ■

**11** Mən zeminoqa, taɔqqa, ziraətlərgə, yengi xarablaroqa, zəytun meyioqa, tuprakning ündürmili rigə, insanlaroqa, mal-waralaroqa wə կollardiki barlıq əjirlərgə կuroqakqılıkni qakırdim. □

**12** Xuning bilən Xealtiəlning oɔqli Zərubbabəl həm Yəhəozadakning oɔqli bax kahin Yəxua wə həlkning қaldisining həmmisi Pərwərdigar Hudasining awazioqa, xuningdək Pərwərdigar Hudasining Hagay pəyoqəmbərni əwətixi bilən, uning səzlirigə կulak saldı; həlk Pərwərdigar aldida қorktı.

**13** Andin Pərwərdigarning əlqisi Hagay Pərwərdigarning həwirini həlkə yətküzüp:

— «Mən silər bilən billidurmən» — dəydu Pərwərdigar, — dedi.

**14** Wə Pərwərdigar Xealtiəlning oɔqli, Yəhudanıng waliysi Zərubbabəlning rohini,

□ **1:10 «Xunga üstünglarda asmanlar xəbnəmni bərməydu»** — xəbnəm, bolupmu 8- wə 9-ayda pixidiqan mewə yaki axlıqni yegiləxtin saklaxta muhim rol oynaydu.

■ **1:10 Kan. 28:23 □ 1:11 «Mən zeminoqa, taɔqqa, ziraətlərgə, ... կollardiki barlıq əjirlərgə կuroqakqılıkni qakırdim»** — «կuroqakqılık» (ibraniy tilida «horəb») həm «harabə» degənlər bir-birigə ohxap ketidiqan səzlər — Hudanıng eyi «harabə» bolsa, ularoqa «horəb» (կuroqakqılık) bolidu.

xundakla Yəhəzadakning oqlı, bax kahin Yəxuaning rohini həm həlk қaldisining hərbirining rohini қozqidi; ular samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar Hudasining өyigə kelip ixlidi.

**15** Bu Darius padixahning ikkinqi yili, altinqi ayning yigirmə tətinqi künü idi.□

## 2

### *Ikkinqi wəhij — riqbətləndürük*

**1** Yəttinqi ayning yigirmə birinqi künü, Pərwərdigarning səzi Hagay pəyoqəmbər arkılık kelip mundaq deyildi:□

**2** — «Xealtiəlning oqlı, Yəhudanıng waliysi Zərubbabəlgə, Yəhəzadakning oqlı, bax kahin Yəxuaşa həmdə həlkning қaldisişa səz kılıp ulardin: —

**3** «Aranglardın əyni qaqdiki xan-xərəptə bolğan bu əyni kərgənlərdin kim bar? Silər hazır uningoşa қandak қaraysilər?

---

□ **1:15 «Bu Darius padixahning ikkinqi yili, altinqi ayning yigirmə tətinqi künü idi»** — Hagay bexarət berip, həlk Hudanıng əyidə ix baxlıouqqa 23 kün etti. Bu wakıt əsul yioqidioqan pəsil bolqaqka, ix bəlkim əsulni yioqip bolqandan keyin baxlanıban. □ **2:1 «Yəttinqi ayning yigirmə birinqi künü»** — bu kün «kəpilər heyti» («kəpə tikix heyti»)ning əng ahırkı künü bolup, həlkning kəp bir կismi Yerusalemda bolğan bolux kerək.

Nəziringlarda u ھeqnemigə ərziməydu,  
xundakmu?» — dəp soriqin. □

**4** — Birak ھazir, i Zərubbabəl, jasarətlik bol,  
— dəydu Pərwərdigar, — Yəhəzadakning oqlı,  
bax kahin Yəxua, jasarətlik bol; zemindiki bar-  
lık həlk, jasarətlik bolup ixlənglar, — dəydu  
Pərwərdigar.

— qünki Mən silər bilən billidurmən, —  
dəydu samawi қoxunlarning Sərdari bolən  
Pərwərdigar.

**5** — Misirdin qıkqan waktinglarda silərgə əhdə  
ķilojan səzüm wə Mening Rohim aranglarda  
turup kəldi; hərgiz қorkmanglar.

**6** Qünki samawi қoxunlarning Sərdari bolən  
Pərwərdigar mundak dəydu: —

— Yənə pəkət azəqina wakittin keyin Mən  
asmanlar, yər yüzü, dengiz həm қuruklukni

---

□ **2:3 «Aranglardın əyni qəqdiki xan-xərəptə bolən bu əyni kərgənlərdin kim bar? Silər ھazir uningoşa қandaқ қaraysılər? Nəziringlarda u ھeqnemigə ərziməydu, xundakmu?»** — Sulayman padixah saloqan həywətlik mukəddəs ibadəthana (miladiyədin ilgiriki 587-yili) Babil təripidin wəyran қilinoqan. Bu wəkə Həgay sez қilojan wakittin 67 yil ilgiri bolqaqka, əslə ibadəthanining xan-xəripi yengi ibadəthanıqə қaraydioqan bəzi bowaylarning esidin qıkqmioqan boluxi kerək. «əyni qəqdiki xan-xərəptə bolən bu əy» wə «uningoşa қandaқ қaraysılər?» degən sezlər ispatlayduki, Huda nəziridə məyli Sulayman қuroqan yaki bu wakittiki həlk қuroqan ibadəthana bolsun, hər ikkisini «bir» dəp hesablaydu.

təwritimən; □ ■

**7** Mən barlıq əllərni təwritimən; nətijidə əllərning sərhil ətiwar nərsiliri elip kelinidu. Mən muxu əyni xan-xərəpkə toldurimən, — dəydu samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar.

**8** — Kümük Meningki, altun Meningki, — dəydu samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar. □

**9** — Bu əyning keyinki xan-xəripi əslidikidin zor bolidu, — dəydu samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar, — wə Mən muxu yərdə aramlik-hatırjəmlikni ata qılımən, — dəydu samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar». □ ■

□ **2:6 «... asmanlar, yər yüzü, dengiz həm қuruklukni təwritimən»** — muxundak səzler baxqa pəyəqəmbər yazmiliridimu tepilidu (məsilən, «Yəxaya» 13-bab, «Yərəmiya» 4-həm 10-bab, «Yoel» 2-bab, «Naħum» 1-babta). Xübhisizki, bular «Pərwərdigarning kün», yəni ahirkı zamanni kərsitidu. ■ **2:6**

Ibr. 12:26,27 □ **2:8 «Kümük Meningki, altun Meningki, — dəydu ... Pərwərdigar»** — xu dəwrədə dunyadiki kəp kisim altun-kümük Pars imeriyəsining қolida idi. Məzkur bexarəttin azraqla bir məzgildin keyin, Pars imperatori Darius təripidin: «Israilning ətrapidiki yurtlardın imperatorqa elinəqan bajlarning qong bir kismini ayırip, bu pulni «Pərwərdigarning əyini qiraylıq yasax üçün ixlitix kerək...»» degən bir yarlıq qüxürüldi («Əzra» 4-6-babni, xundakla «қoxumqə səz»imizni kərүng). □ **2:9 «Bu əyning keyinki xan-xəripi əslidikidin zor bolidu»** — bu bexarətning əməlgə axuruluxi nahayiti ajayib boldi. Səz kəp bolqaqqa, xərhini «қoxumqə səz»imizgə koyduk. ■ **2:9** Mis. 23:20-22; Yər. 31:31-34; Əz. 36:26-28; Mat. 3: 11-12; 11:10; 24:12-16; Mar. 1:2; Luğa 1:76; 7:27; Yh. 2:13-17; Yəx. 40:3; Ibr. 8:6; 12:24

*Üqinqi wəhij — Hudaning xəpkiti wə bərikiti*

<sup>10</sup> Darius padixahning ikkinqi yili, tokçuzinqi ayning yigirmə tətinqi künü, Pərwərdigarning səzi Həgəy pəyəqəmbər arkılık kelip mundak dəyildi: —

<sup>11</sup> «Samawi қoxunlarning Sərdari bolən Pərwərdigar mundak dəydu: —

Kahinlarqa söz ķılıp ulardin Təwrat-ķanuni tooqruluk: —

<sup>12</sup> «Birsi tonining etikidə «*Hudaşa* ataloqan gəx»ni kətürüp ketiwatkinida, uning etiki nanqa, umaqqa, xarabqa, zəytun mayeqa yaki hərkəndək ax-ozukqa mundakla tegip kətsə, undakta u nərsilər «*Hudaşa* ataloqan» bolamdu?» — dəp soriqin».

Kahinlar jawabən: «Yak» — dedi.□

<sup>13</sup> Wə Həgəy: «Birsi jəsətkə tegip «napak» bolən bolsa, u bu ax-ozukning ķaysibirigə təqsə, undakta ax-ozuk napak bolamdu?» — dəp soridi.

□ **2:12 «birsi tonining etikidə «*Hudaşa* ataloqan gəx»ni kətürüp ketiwatkinida, uning etiki .. hərkəndək ax-ozukqa mundakla tegip kətsə, undakta u nərsilər «*Hudaşa* ataloqan» bolamdu?» — «*Hudaşa* ataloqan gəx» (yaki «mukəddəs gəx») — Musa pəyəqəmbərgə qüxürülgən ķanun boyiqə, birsi *Hudaşa* «gunah ķurbanlılığı» («gunahni tilidioqan ķurbanlıq»), «inaq ķurbanlılığı» yaki « ķurbanlılığı»ni kılqanda, bu ķurbanlıklardin məlum parqə gəx ķurbanlıq kılmaqçı bolən kixininə yardım idə bolən kahinə qəbul etdir. Bu gəx «*Hudaşa* ataloqan gəx» (yaki «mukəddəs gəx») dəp ataloqan, bu gəxni pəkət kahin wə uning ailisidikilər yeyixkə bolidu.**

Kahinlar jawabən: «U napak bolidu» — dedi. □

<sup>14</sup> Andin Hagay jawabən mundak dedi: — «Pərwərdigar: «Əmdi bu həlk, bu «yat əl» Mening aldimdimu xundaktur, ularning қollirida ixləngənlirining həmmisimu xundaktur, xuningdək ularning xu yerdə Manga

---

□ **2:13 «Birsi jəsətkə tegip «napak» bolqan bolsa, u bu ax-ozukning қaysibirigə təgsə, undakta ax-ozuk napak bolamdu?»** — «napak bolqan» — Musa pəyəqəmbərgə qüxürülğən қanun boyıqə, birsi jəsətkə yaki jəsət қoyulqan jayqa təgsə, yaki bəzi hil kesəl kixilergə təgsə, «napak» dəp hesablanqan. U bir məzgil (bəzida bir kün, bəzidə bir həptə) ayrim turuxi kerək idi. Ayrim turoqandin keyin oqusul ķılıp (pütünləy yuyunup) andin «pak» dəp hesablanqan.

hərbir sunqanlırimı napaktur» — dəydu. □

**15** — Əmdi hazır kəngül koyup oylininglar —

Bügündin baxlap, muxu waķittin tartip kərunglar — taki Pərwərdigarning ibadəthanisidiki tax üstigə yənə bir tal tax koyulmuş, □

**2:14 «Pərvərdigar: «... ularning kollirida ixləngənlirining həmmisimu xundaktur (napak, demək), xuningdək ularning xu yerdə Manga hərbir sunoqanlırimu napaktur» — dəydu»** — «xu yerdə» degən səz bəlkim «napak kollirida» degənni kərsitixi mümkün. **«Pərvərdigar: «Əmdi bu həlk, bu «yat əl» Mening aldimdimu xundakтур, ularning kollirida ixləngənlirining həmmisimu xundakтур, xuningdək ularning xu yerdə Manga hərbir sunoqanlırimu napaktur» — dəydu»** — bu toluq səz Israiloqa nahayiti eojir idi. Israel əzi kapır bir «yat əl» bolqan oxhaydu. Ulardiki harəbə bolqan mukəddəs ibadəthanining əzi ularning «pərwayim pələk» degəndək bihudluk gunahlıriqə guvah beridu. Musa pəyojəmbərgə qüxürülgən ənənə boyiqə, gunahlar pəkət «kan təkülüp kılınoğan ənənəlik»lar arkılıq «yepiloqan» bolidu. Bırak mukəddəs ibadəthanining əzi harabə bolup, ular sunoqan ənənəliklərini ezlirining «napak kolliri» tüpəylidin «napak boldı» desək, əmdi ular ənənəliklərini pak bolalaydu? «Kim napak nərsilərdin pak nərsini qıkıralaydu? — Həqkim!» («Ayup» 14:4). Pəkət rəhîm-xəpkətlilik bir Huda Əzi napak həlkə üçün bir ix kilsə, andin ənənəliklərini pak bolalaydu. Əmdi Huda (15-ayət) ularning gunahlarını kəqürüm kılıp, ularqə ümid beridu. Uning ənənəlik yol bilən ularning gunahlarını kəqürüm kılıqanlığı eytilmədi. Bu məsəlilərgə bolqan jawab (yəni Hudanıñ ənənəliklərini adəmlərni gunahdin pak lax üçün nemə ix kılıqanlığı) pəkət Injildin tepilidu. □ **2:15 «Ibadəthanisidiki tax üstigə yənə bir tal tax əyvulouq...»** — Həqay pəyojəmbər səz kılıqandan keyin, həlk əyvulouqda qayta ənənəliklərini yengiwaxtin baxlıqan küngiçə, yəni «ikkinçi yili, altinci ayning yigirmə tötingi künü» (27-Sentabr) qısqə degənliktur.

**16** xuningdin ilgiriki künlərdə, birsi «yigirmə kürə»lik bir dəwə axlıqni aloqlı kəlgəndə, mana pəkət on kürila qikti; birsi xarab küpidin əllik komzək aloqlı kəlsə, mana pəkət yigirmə komzək qikti. □

**17** Mən қolliringlar bilən ixligən barlık ixliringlarda silərni judun, hal wə məldür apətliri bilən urup kəldim; birak silər yenimoqa kaytmidinlar. □ ■

**18** Əmdi etünimənki, kəngül կոյуп oylininglar — bu kün, yəni tokkuzinqi ayning yigirmə tətinqi künidin baxlap, muxu wakittin tartip, — yəni Pərwərdigarning ibadəthanisining կայta կuruluxini baxlioqan künidin keyinki ixlaroqa kəngül կոյуп oylininglar;

**19** danlar ambaroqa yioqildimu? Üzüm talliri, ənjür, anar həm zəytun dərəhliri heq mewə bərmidi. Birak Mən bu kündin baxlap silərni bərikətləymən». □

### *Tətinqi wəhijy — Ahirki zaman •••*

□ **2:16 «xuningdin ilgiriki künlərdə, birsi «yigirmə kürə»lik bir dəwə axlıqni aloqlı kəlgəndə...»** — «ilgiriki» — Ibraniy tilidiki bu söz bəzidə «ilgiriki», bəzidə «keyinki» degənni bildüridu. Koxumqə səzlirimizdə «ilgiriki» degən tərjimimizning səwəbini eytimiz. □ **2:17 «Mən қolliringlar bilən ixligən barlık ixliringlarda silərni judun, hal wə məldür apətliri bilən urup kəldim; birak silər yenimoqa kaytmidinlar»** — Hagay pəyoğəmbər muxu yerdə Təwrat «Am.» 4:9ni nəkıl kəltüridu. ■ **2:17 Hag. 1:11 □ 2:19 «...danlar ambaroqa yioqildimu? Üzüm talliri... heq mewə bərmidi. Birak Mən bu kündin baxlap silərni bərikətləymən»** — bu 16-19-ayətlərni koxumqə səzlirimizdə təhlil kilişimiz.

### *Zərubbabəl toqıruluk*

20 Wə Pərwərdigarning səzi xu ayning yi-girmə tətinqi künı Əgagayqa ikkinqi kətim kelip mundak deyildi: —

21 — Yəhüdaqla waliy bolğan Zərubbabəlgə səz kılıp mundak degin: —

— «Mən asmanlarnı, zeminni təwritixkə təmxiliwatımən; □

22 Padixahlıkların təhtini ərüwetimən, əllərning padixahlıklarının küqini yokitmən; jəng hərwiliri həm uning üstidə olturoqanları ərüwetimən; atlar wə atlıq əskərlər, ularning hərbəri əz əkerindixinin qılıqi bilən mollak atkuzulidu. ■

23 Xu künidə — dəydu samawi қoxunlarning Sərdarı bolğan Pərwərdigar —

Mən seni, yəni Xealtınlıq oqlı Zərubbabəlni alımən, — dəydu Pərwərdigar — andin seni huddi məhürlük üzükümdək qılımən; qünki Mən seni talliwaldım, — dəydu samawi қoxunlarning Sərdarı bolğan Pərwərdigar». □

□ 2:21 «Mən asmanlarnı, zeminni təwritixkə təmxiliwatımən» — bu səzlər (wə 22-ayət) 6-7-ayəttlərdikigə ohxax, bəlkim ahirkı zamandıki ixlarnı kərsitidü. ■ 2:22 Dan. 2:44-45; Yo. 2:10, 31; 3:15; Yəx. 2:12-22; 13:6-13; 24:23; Am. 8:9; Mat. 24:29; Ros. 2:20; Wəh. 6:12-13. □ 2:23 «Mən seni, yəni Xealtınlıq oqlı Zərubbabəlni alımən,... andin seni huddi məhürlük üzükümdək qılımən; qünki Mən seni talliwaldım» — bu bexarətninq əməlgə axuruluxını «қoxumqə səz» imizdə tiləqə alımız.

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5